

## Otlaq və biçənəklər şöbəsi



### Şöbə müdiri: Zeynalov Rasib Nəsim oğlu

Zeynalov Rasib Nəsim oğlu 05 iyun 1961-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1968-cil sentyabr ayında Soltanlı kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş və 1978-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.

Əmək fəaliyyətinə Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşən S. Vurğun adına kolxozda sırayı kolxozçu kimi başlamışdır. 1980-1982-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuş və ordudan tərxis olunduqdan sonra S. Vurğun adına kolxozda əmək fəaliyyətini davam etdirmişdir.

1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə qəbul olmuş və 1990-cı ildə həmin institutu bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.

1986-cı ildən 1992-ci ilin fevral ayına kimi S. Vurğun adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir. Kolxozun ayrıldığına görə 1992-ci ilin fevral ayından Cəbrayıl rayonunun "Keçəlməmməddli" kolxozunda icarə başçısı vəzifəsində işləmişdir.

1993-cü ilin oktyabr ayından Cəbrayıl rayonunun işğalı ilə əlaqədar Bakı şəhərində məskunlaşmışdır.

1994-cü ilin mart ayından Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlqlar İnstitutunda "Otlaq və biçənəklər" şöbəsinə kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin şöbədə 1995-1996 cı illərdə elmi işçi, 1996-1998-ci illərdə böyük elmi işçi, 1998-2002-ci illərdə şöbə müdiri vəzifələrində işləmişdir.

03 mart 2002-ci il tarixdən 30 dekar 2015-ci ilə kimi ETYÇ və Otlqlar İnstitutunda elmi işlər üzrə direktor müavini işləməklə bərabər institutun "Otlaq və biçənəklər" şöbəsinə də rəhbərlik etmişdir.

05 yanvar 2016-cı il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli qərarına əsasən Azərbaycan Elmi Tədqiqat Əkinçilik və Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlqlar İnstitutlarının bazasında yaradılmış Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Əkinçilik Elmi-Tədqiqat İnstitutunda "Otlaq və biçənəklər" şöbəsində müdir vəzifəsində işləyir.

R.N. Zeynalov fəaliyyəti dövründə respublikamızda otlaq və biçənəklərin yaxşılaşdırılması və yemçiliyin inkişafına xidmət edən bir sıra yerli layihələrin

icraçı rəhbəri və icracısı olmuşdur. Quraqlıq Zonalarda Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzinin (ICARDA) Azərbaycanda həyata keçirdiyi layihələrdə icraçı kimi iştirak etmişdir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və həmçinin BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikasında həyata keçirdiyi bir neçə layihədə otlaqlar üzrə milli ekspert kimi fəaliyyət göstərmişdir.

**Mobil: +994506207210**

**E-mail: [rasib.zeynalov@mail.ru](mailto:rasib.zeynalov@mail.ru)**

### **Şöbədə çalışan elmi əməkdaşlar:**

#### **Rüstəmovə Tünzalə Yunis qızı –böyük elmi işçi**

Rüstəmovə Tünzalə Yunis qızı 1968-ci il martın 5-də Ermənistanın Noyenberyan rayonunun Körpülü kəndində anadan olmuşdur.1975-ci ildə birinci sinifə qəbul olub, 1985-ci ildə orta məktəbi bitirmişdir.1986-cı ildə indiki Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuşam, 1992-ci ildə həmən Universiteti bitirmişəm.1987-ci ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi kimi vəzifələrdə işləmişdir.1997-2016-cı illər ərzində institutda elmi katib vəzifəsində çalışmışdır. Hal-hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutunda “Otlaq və biçənəklər” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. “Azərbaycanın yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi mexanizminin yaradılması üçün yaxşılaşdırma və səmərəli istifadə üsullarının texnoloji elementlərinin, proseslərin öyrənilməsi və təkmilləşdirilməsi” mövzusu üzərində işləyir.

#### **Məmmədov Mehman Məmməd oğlu - böyük elmi işçi**

Məmmədov Mehman Məmməd oğlu 9 may 1969-cu ildə Ağdam rayonunun Kosalı kəndində anadan olmuşdur. 1976-cı ildə Ağdam rayonunun Eyvazxanbəyli kənd orta məktəbinə daxil olmuşdur.1986-cı ildə S.Ağamalıoğlu adına Şərəf nişanlı ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqrokimya və Torpaqşünaslıq" fakültəsinə qəbul olmuş 1993-cü ildə həmin institutu bitirmişdir.1987-1989-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1993-cü ildən Ağdam rayonu, Karvan kəndli fermer təsərrüfatında başlamışdır. 2000-ci ilin aprel ayında Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar institutunun “Otlaq və biçənəklər” şöbəsinə kiçik elmi işçi sonra isə böyük elmi işçi vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Əkinçilik ET İnstitutunda “Otlaq və biçənəklər” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır, “Azərbaycanın yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi mexanizminin yaradılması üçün yaxşılaşdırma və səmərəli istifadə üsullarının texnoloji elementlərinin, proseslərin öyrənilməsi və təkmilləşdirilməsi” mövzusu üzərində işləyir.

#### **Vəliyeva Pərvanə Mahir qızı - kiçik elmi işçi**

Vəliyeva Pərvanə Mahir qızı 19 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Abdulla Şaiq adına 54 saylı orta məktəbə daxil olmuş və

2007-ci ildə həmin orta məktəbi bitirmişdir. 2007- 2011-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ali təhsil almışdır. 2012-ci ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlqlar İnstitutunda “Otlql v  bi en kl r”   b sində ki ik elmi i  i v zif sində f aliyy t  ba lamı dır. Hal- hazırda is   kin ilik Elmi T dqiqat İnstitutu “Otlql v  bi en kl r”   b sində ki ik elmi i  i v zif sində i l yir. “Az rbaycanın yay v  qı  otlqları ekosisteminin dayanıqlı idar  edilm si mexanizminin yaradılması  c n yax ıla dırma v  s m r li istifad   sullarının texnoloji elementl rinin, prosesl rin  yr nilm si v  t kmill  dirilm si” m vzusu  z rində  alı ır.

## **Zeynalzad  Mehriban  srail qızı - ki ik elmi i  i**

### **  b nin f aliyy t istiqam tl ri:**

  b  1969-cu ild n SSRİ Nazirl r Sovetinin 28 mart 1968-ci il tarixli, 62 saylı q rarı v  Az rbaycan SSRİ Nazirl r Sovetinin 21 mart 1969-cu il tarixli, 95 saylı q rarı  sasında t  kil olmu  Az rbaycan Elmi T dqiqat Yem ilik,   m n lik v  Otlqlar İnstitutunun struktur t rkibində “Qı  otlqları” v  “Yay v  m d ni otlqlar”   b l ri kimi f aliyy t  ba lamı dır. İnstitutda 1992-ci ild  aparılmı  struktur d yi iklikl ri il   laq dar h r iki   b  birl  diril r k “Otlql v  bi en kl r”   b si kimi f aliyy tini davam etdirmi dir.

  b  hazırda Az rbaycan Respublikası Nazirl r Kabinetinin 17 aprel 2015-ci il 109 n mr li q rarına  sas n Az rbaycan Elmi T dqiqat  kin ilik v  Az rbaycan Elmi T dqiqat Yem ilik,   m n lik v  Otlqlar İnstitutlarının bazasında yaradılmı   kin ilik Elmi-T dqiqat İnstitutunun K nd T s rr fatı Nazirliyinin 30 oktyabr 2015-ci il tarixli 110 n mr li  mri il  t sdiq edilmi  yeni strukturuna  sas n “Otlql v  bi en kl r”   b si adı altında f aliyy t g st rir.

  b d  respublikanın yay v  qı  otlqların yax ıla dırılması v  s m r li istifad  edilm si  zr  elmi t dqiqat i l ri aparılır.   b nin aliml ri t r f nd n t bii yem sahl rinin g br l nm si, b lg l r  uy un otlql yem bitkil rind n v  bitki qarı ıqlarından istifad  etməkl   km  otlql v  bi en kl rin yaradılması, otlqlarda biom xt lifliyin qorunması, eroziya v  deqradasiya prosesl rinin qar ısını almaq m qs dil  elmi-t dqiqat i l ri aparılır. T bii yem m nb l rinin m vcud m hsuldarlı nı potensial imkanlarına uy unla dırmaq, heyvandarlı n otlql yemin  olan t l batını  d m k  c n elmi  saslarla bir sıra m d ni-texniki, aqrotexniki v  fitomelorativ t dbirl r planı hazırlanaraq respublikanın t s rr fatlarında t tbiq edilmi dir.

  b   z f aliyy t  rzində otlqların s m r li istifad  edilm si m qs dil  hiss -hiss  (k zl rl ) otarma, yerli  r it  uy un otlql d vriyy si, otlql tipl rinin ayrı-ayrı mal-qara n vl rin  g r  d zg n paylanması, otlqlın m d ni-texniki v ziyy tin  g r  y k n n d zg n m  yy nl  dirilm si, otlql sahl rind n optimal m dd td  istifad  olunması v  s. haqqında t vsiy l r hazırlanmı dır.

Otlaq və biçənəklərin bitki örtüyünün uzun illər qorunub saxlanmasını və otdurumunun yüksək qidalılığa malik olan bir sıra qiymətli bitki növləri ilə daha da zənginləşdirilməsini təmin etmək məqsədilə zəruri tədbir kimi bölgələr və otlaq tipləri üzrə sadələşdirilmiş sxemdə otlaq və biçənək dövriyyəsinin tətbiqinə dair tədbirlər planı hazırlanmışdır.

Hazırda təbii yem sahələrinin texniki vəziyyətinin və məhsuldarlığının yaxşılaşdırılması, otlaqlarda deqradasiya proseslərinin qarşısının alınması, həmin ərazilərdə biomüxtəlifliyinin qorunması istiqamətində və bölgələrin torpaq-iqlim şəraitinə uyğun mədəni (müvəqqəti) otlaqların yaradılması üçün elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işləri MEA-nın Aqrokimya və Torpaqşünaslıq, Eroziya və Suvarma İnstitutları ilə birgə əməkdaşlıq şəraitində aparılır.

Şöbənin əməkdaşları bir sıra Beynəlxalq Elm Mərkəzləri (ICARDA, ILRI) və həmçinin Beynəlxalq Təkilatlarla (BMT-nin İnkişaf Fondu, FAO və s.) ilə birgə təbi yem sahələrinin yaxşılaşdırılması üzrə tədqiqat işləri aparmaqda əməkdaşlıq edirlər.